

UOT: 338.48

Arzu HÜSEYN

**Azərbaycan Turizm və Mənecment Universiteti,
iqtisad üzrə fəlsəfə doktoru, dosent
a.huseyn@atmu.edu.az**

AZƏRBAYCANDA QARŞILIQLI TURİZM XİDMƏTLƏRİ DÖVRIYYƏSİNİN TƏHLİLİ

ANALYSIS OF THE TURNOVER OF MUTUAL TOURISM SERVICES IN AZERBAIJAN

АНАЛИЗ ОБОРОТА ВЗАИМНЫХ ТУРИСТИЧЕСКИХ УСЛУГ В АЗЕРБАЙДЖАНЕ

Xülasə: Ölkədə iqtisadi artım əvvəller əsasən neft sektorunun hesabına baş verirdi, 2011-ci ildən başlayaraq bu tendensiya dəyişməyə başlamışdır. Qeyd edək ki, xüsusilə informasiya texnologiyaları və turizm kimi Azərbaycan üçün qeyri-ənənəvi olan sahələrdən gələn gəlirin ÜDM-də xüsusi çəkisinin artması olduqca diqqətəlayiqdir. İnfomasiya texnologiyalarının inkişafı və tətbiqi elektron xidmətlərin göstərilməsini, elektron ticarətin və elektron ödəmələrin genişlənməsini təmin edir, turizm əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına, turizm bölgələrinin inkişafına, infrastrukturun yenilənməsinə təsir edir. Bu baxımdan ölkə iqtisadiyyatının növbəti onillikdə ikiqat artımının təmin edilməsi üçün qeyri-neft sahələrindən olan turizm sektorunu mühüm rol oynaya bilər. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün turizm sektorunun inkişaf etdirilməsi xüsusi önəm daşıyır.

Bu məqalədə də müəllif respublikamızda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsini təhlil edir, postpandemiya dövründə turizm xidmətləri ixracının artırılması ilə bağlı müvafiq təkliflər verir.

Açar sözlər: turizm, turist, xidmət ixracı, xidmət idxalı, profisit, tədiyyə balansı.

Abstract: Previously, economic growth in the country was mainly due to the oil sector, but since 2011 this trend has begun to change. It should be noted that, the increase of the share of income in GDP from areas such as information technology and tourism, which are non-traditional for Azerbaijan is very noteworthy. If the development and application of

information technology ensures the provision of electronic services, the expansion of e-commerce and electronic payments, tourism affects the improvement of living standards, employment, the development of tourist regions and infrastructure. In this regard, the non-oil tourism sector can play an important role in doubling the country's economy over the next decade. Especially in the post-pandemic period, the development of the tourism sector is of particular importance for increasing the annual growth rate of the economy.

In this article, the author analyzes the turnover of mutual tourism services in the country, makes relevant proposals to increase the export of tourism services in the post-pandemic period.

Keywords: tourism, tourist, export of services, import of services, surplus, balance of payments.

Абстракт: Раньше экономический рост в стране происходил в основном за счет нефтяного сектора, но с 2011 года эта тенденция начала меняться. Следует отметить, что очень примечательно увеличение доли доходов от ВВП, особенно в нетрадиционных для Азербайджана областях, таких как информационные технологии и туризм. Если развитие и применение информационных технологий обеспечивает предоставление электронных услуг, расширение электронной коммерции и электронных платежей, туризм влияет на повышение уровня жизни, занятость, развитие туристических регионов, обновление инфраструктуры.

В этом отношении ненефтяной туристический сектор может сыграть важную роль в удвоенном росте экономики страны в течение следующего десятилетия. Особенно в постпандемический период развитие туристического сектора имеет особое значение для увеличения ежегодных темпов роста экономики.

В данной статье автор анализирует оборот взаимных туристических услуг в стране, вносит соответствующие предложения по увеличению экспорта туристических услуг в постпандемический период.

Ключевые слова: туризм, турист, экспорт услуг, импорт услуг, профицит, платежный баланс.

Giriş

Azərbaycan Respublikasında son iyirmi ildə iqtisadi inkişafə nail olmaq üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində, milli iqtisadiyyatın rəqabət qabiliyyəti yüksəlmiş, Ümumi Daxili Məhsulun həcmi 3 dəfədən çox artmışdır. Hazırda növbəti onillikdə ölkə iqtisadiyyatın ikiqat artırmanın təmin edilməsi qarşıda duran başlıca strateji çağrışışlarından biri hesab

edilir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalşdırılması və inkişaf etdirilməsi başlıca vəzifə sayılır. Qarşidakı dövrə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi isə turizm sektorunu da mühüm töhfə verə bilər. Nəzərə alaqlı ki, son illərdə turizm sektorunun inkişafı üçün böyük işlər görülmüş, infrastruktur yaradılmışdır. Xüsusun ölkədə beynəlxalq aeroportların tikilməsi, dağ-xızır komplekslərinin (Qusar və Qəbələ əraziləsində) yaradılması, müxtəlif ərazilərdə mehmanxana, otel və restoran şəbəkəsinin inkişaf etdirilməsi bu məqsədə xidmət etmişdir. Həmçinin müxtəlif beynəlxalq səviyyəli idman yarışlarının və mədəniyyət-incasət tədbirlərinin (məsələn, Avrovizyon mahnı yarışması, Avropa idman oyunları, Formula 1 Grand Prix və s.) Azərbaycanda keçirilməsi ölkənin turistik imkanlarının dünyaya təqdim edilməsi istiqamətində həyat keçirilən fəaliyyətlərdəndir.

2010-2019-cu illər ərzində turizm üçün xarakterik göstəricilərin hər birində artım baş vermişdir. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-ci ildə keçirilmiş Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artmışdır. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin, bəzi ölkələrdən isə 3-4 dəfə artmışdır. Formula 1 yarışı birbaşa Ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmışdır.


Bu sahənin inkişafı ilə bağlı dövlət proqramları və strateji yol xəritəsi qəbul edilmişdir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin 2025-ci ildən sonra dövr üçün hədəf baxışından Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək və mövcud turizm cəhiyatlarından səmərəli istifadə göstəricilərinin maksimallaşdırılmasına nail olmaq göstərilmişdir. Sağlamlıq, qış, mədəni, işgūzar, ekoturizm və kənd turizmi kimi turizm növlərini əsas götürərək, regional turizmi daha da inkişaf etdirməklə, Azərbaycanın turizm sektorunu üzrə təkliflərini diversifikasiya etmək və uzunmüddətli dövrdə ölkəyə dərhal çox turistin cəlb edilməsinə nail olmayı hədəfləşir.

Digər tərəfdən Azərbaycanın işğaldan azad edilən ərazilərində böyük turizm potensialının olması, həmçinin postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi turizm sektorunun inkişafı üçün güclü katalizator olcaqdır.

Turizm sektorу Azərbaycan iqtisadiyyatında prespektivli sahə kim?

Koronavirus pandemiyasından önceki 5 illik dövrü təhlil edəndə də aydın olur ki, turizm sektorу Azərbaycan iqtisadiyyatında mövqeyini gücləndirməkdədir və perspektivli sahələrdəndir. Rəsmi məlumatlardan da görünür

ki, 2016-cı ildən etibarən Azərbaycana gələn turistlərin sayı dinamik olaraq artmışdır. Belə ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycana gələn turistlərin sayında 11 faizlik azalma olsada 2016-cı ildə müsbətə doğru artma nail olunmuşdur. 2015-ci illə müqayisədə 2016-cı ildə ölkəyə gələn turistlərin sayı 6,4 faiz artmışdır. 2019-cu ildə isə ölkəyə gələn turistlərin sayı 2015-ci illə müqayisədə 49 faiz artmışdır.



Şəkil 1. Azərbaycana gələn turistlərin və ölkədən turist kimi gedən vətəndaşların sayı, min nəfər

Qeyd edək ki, 2020-ci ildə turizm sektorundə ciddi artum proqnozlaşdırıldı. Təəssüfki koronavirus infeksiyasının yayılması qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın eksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kaskin azalmaşa səbəb olmuşdur. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir. Nəticədə 2020-ci ildə Azərbaycana 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmüşdür.

Apardığımız araşdırma isə göstərmışdır ki, 2010-cu ildə Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ancaq 65 faizi turizm məqsədi ilə səfərlərini həyata keçirirdilərsə 2019-cu ildə bu sahədə vəziyyət müsbətə doğru dəyişmişdir. Statistik məlumatların təhlilindən aydın olmuşdur ki, 2019-cu ildə Azərbaycana gələnlərin 90 faizi turizm məqsədi ilə səfərlərini reallaşdırılmışdır. Xaricə gedən Azərbaycan vətəndaşlarının isə 2010-cu ildə 57 faizi, 2019-cu ildə isə 78 faizi turizm məqsədi ilə səfərlərini reallaşdırılmışdır.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiye, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi


Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlilikləri və Türkmanistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil etmişdir [9].

2020-ci il ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan - 13,8 dəfə, İsraildən - 11,1 dəfə, Yaponiyadan - 10,2 dəfə, Polşadan - 10,0 dəfə, İraqdan - 9,8 dəfə, Səudiyyə Ərəbistanından - 9,0 dəfə, Birləşmiş Ərəb Əmirliliklərindən - 8,6 dəfə, Macarıstandan - 8,3 dəfə, Omandan - 7,5 dəfə, Kanadadan - 7,4 dəfə, ABŞ-dan - 7,2 dəfə, Qatordən - 6,7 dəfə, Türkmenistandan - 6,3 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan - 5,8 dəfə, Qazaxistandan - 5,6 dəfə, Niderlanddan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, Mısirdən - 5,1 dəfə azalmışdır [9].

Ümumilikdə Avropa lütfəqinə üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,0 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olmuşdur. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Turizm xidmətlərinin ixrac və idxlə göstəriciləri


Azərbaycan Respublikası üçün ən mühüm göstəricilərdən biri 2016-ci ildən etibarən qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi profisitinin qeydə alınmasıdır.



Şəkil 2. Turizm xidmətinin idxlə və ixrac göstəricisi, min ABŞ dolları ilə
Mənbə: [5]

Şəkil 2-dən də görünündüyü kimi 2016-ci ildən etibarən turizm xidmətləri dövriyyəsində müsbət saldo yaranmış və sonrakı 3 il bu tendensiya davam etmişdir. Lakin burada manfi olan tendensiya ondan ibarətdir ki, 2017-ci ildən sonra turizm xidmətləri ixracından əldə edilən gəlirlərdə azalma olmuşdur. 2017-ci illə müqayisədə 2019-cu ildə turizm xidmətindən əldə olunan gəlirlər 41 faiz azalmışdır. Amma bu müddədə ölkəyə gələn turistlərin sayı 16,7 faiz artmışdır. Turist sayının artlığı bir vaxtda onlara ölkəmizdə xərcələdiyi vəsaitin möbləğinin azalmasının dəqiq səbəblərini müəyyənləşdirmək isə aktual məsələ olaraq qarşımıza çıxır.

Rüblər üzrə müqayisə apardıqda aydın olur ki, 2018 və 2019-cu illərdə ən çox turizm xidmətləri ixracı və idxalı 3-cü rübdə reallaşdırılmışdır. Belə ki, ixraca baxdıqda ölkəmizə yay aylarında gələn turistlər daha çox vəsait xərcələmişdilər.




Şəkil 3. Rüblər üzrə turizm xidmətinin idxal və ixrac göstəricisi, milyon ABŞ dolları ilə

Mənbə: [5]

Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, 2018-ci illə müqayisədə 2019-cu ilin 4-cü rübündə turizm xidmətləri ixracı 3 dəfə artmışdır. Demək artıq ölkəmizdə yalnız yay deyil, qış turizminə də marağ artmışdır. Bu da ölkənin qarşıya qoymuş əsas hədəflərdən olan mövsümi deyil, davamlı turizmin inkişafına nail olunur.

Burada bir məqamı da qeyd edək ki, Mərkəzi Bankın təqdim etdiyi Azərbaycan Respublikasının tədiyyə balansında turizm xidmətlərinin dövriyyəsi ilə bağlı açıqladığı rəqəmlər bəzi illər üzrə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərindən fərqlənir. Belə ki, DSK-nun məlumatına görə, 2017-ci illə müqayisədə 2019-cu ildə turizm xidmətindən əldə olunan gəlirlər 30 faiz artmışdır.

- Əcnəbi turistlərin turizm məqsədilə çəkdiyi xərclər
- Azərbaycan vatandaşlarının turizm məqsədilə çəkdiyi xərclər
- Saldo



Şəkil 4. Turizm xidmətinin idxal və ixrac göstəricisi, milyon manat
Mənbə: [2]

Həmçinin DSK-nun məlumatına əsasən, 2016-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsində 559 milyon manatlıq manfi saldo olmuşdur. Amma Mərkəzi Bankın məlumatına əsasən 2016-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2015-ci ilə nisbətən 6% artaraq 5,2 milyard ABŞ dolları olmuşdur. Nəticədə 2015-ci ilin müvafiq dövründə turizm xidmətləri üzrə yaranmış 294 milyon ABŞ dolları dəyərindəki kasır 2016-ci ilin yekunu üzrə 219 milyon ABŞ dolları dəyərində profisitlə əvəzlənmişdir [5]. Bu fərq isə hər iki qurumun fərqli metodologiyalardan istifadə etdiyini göstərir. Belə ki, Mərkəzi Bank daha çox Beynəlxalq Valyuta Fondunun metodologiyasından [4] istifadə edir. Digər tərəfdən bir mühüm nüansı da qeyd edək ki, Mərkəzi bank tərəfindən 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Tədiyyə Balansı açıqlanan zaman turizm xidmətləri ixracı ilə bağlı rəqəmlər ictimaiyyətə təqdim olundur. DSK tərəfindən isə bu rəqəmlər 2014-cü ildən etibarən statistik bülletenlərdə yer aldı. İlk baxışda belə görünür ki, Mərkəzi Bankın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsini hesablamalaqbağılı daha uzunmüddətli təcrübəsi vardır.

Son 3 ildə isə Mərkəzi Bankla DSK-nun hesablamaları arasındaki fərq azalsada mövcudluğunu saxlamaqdadır. Məsələn, Mərkəzi Bankın təqdim etdiyi Azərbaycan Respublikasının tədiyyə balansına dair məlumatda göstərilir ki, 2019-cu il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 28,6 faiz azalaraq 3,5 milyard ABŞ dolları təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (1,8 milyard ABŞ dolları) idxalı (1,7 milyard ABŞ dolları) üstələməsi nticəsində 89 milyon ABŞ dolları həcmində profit yaranmışdır [6, s. 4]. DSK-nin 2019-cu il üzrə məlumatına görə isə qarşı-


İqliq turizm xidmətlərinin dövriyyəsi 5,4 milyard manat təşkil etmişdir. 2019-cu ildə turizm xidmətləri üzrə ixracın 2,97 milyard manat, idxalı 2,4 milyard manat olmuşdur. Nəticədə 564 milyon manat həcmində profisit yaranmışdır. Göründüyü kimi, Mərkəzi Bank 2019-cu ildə turizm xidmətlərinin dövriyyəsində profisitinin həcmi 89 milyon ABŞ dolları və ya 151 milyon manat olduğunu göstərir. DSK isə profisitin 564 milyon manat və ya Mərkəzin Bankın açıqladığı rəqəmdən 3,7 dəfə çox olduğunu göstərir.

Qeyd edək ki, bu profisitin yaranmasında əsas səbəblərdən biri ölkəmizə gələn turistlərin xarici ölkələr turist səfəri edən Azərbaycan vətəndaşları ilə müqayisədə daha çox vəsait xərcleməsidir. DSK-nin məlumatına əsasən 2016-ci il ərzində ölkəmizə gələn turistin səfər dövründə turizm məqsədi ilə çəkdiyi xərc orta hesabla 690 manat olmuşdur. 2016-ci ildə xarici ölkəyə gedən hər bir Azərbaycan vətəndaşının turizm məqsədilə çəkdiyi xərc orta hesabla 549 manat olmuşdur [3]. DSK-nin məlumatına əsasən 2019-cu il ərzində ölkəmizə gələn turistin səfər dövründə turizm məqsəd ilə çəkdiyi xərc orta hesabla 1038 manat olmuşdur. 2019-cu ildə xarici ölkəyə gedən hər bir Azərbaycan vətəndaşının turizm məqsədilə çəkdiyi xərc orta hesabla 554 manat olmuşdur.

Mərkəzi Bankın tədiyyə balasında təqdim etdiyi rəqəmlərin təhlilində isə 2016-ci ildə Azərbaycana gələn turistin səfər dövründə turizm məqsədi ilə çəkdiyi xərc orta hesabla 1327 ABŞ dolları olmuşdur. Xarici ölkəyə gedən hər bir Azərbaycan vətəndaşının turizm məqsədilə çəkdiyi xərc orta hesabla 694 ABŞ dolları təşkil etmişdir. 2019-cu il ərzində ölkəmizə gələn turistin səfər dövründə turizm məqsədi ilə çəkdiyi xərc orta hesabla 626 ABŞ dolları (1064 AZN) olmuşdur. Xarici ölkəyə gedən hər bir Azərbaycan vətəndaşının turizm məqsədilə çəkdiyi xərc orta hesabla 392 ABŞ dolları (666 AZN) olmuşdur. Buradan da görünüşü kimi Mərkəzi Bankın və DSK-nin 2016-ci il üzrə rəqəmlərində kəskin fərq olsada 2019-cu il üzrə açıqladıqları rəqəmlər bir - birinə yaxındır. Onu qeyd edək ki, 2016-ci ildə ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14,0 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olmuşdur [7]. Amma burada diqqət çəkən bir nüans var ki, 2015-ci il ilə müqayisədə 2016-ci ildə ölkəmizə gələn bir sira xarici ölkə vətəndaşlarının sayından daha çox artım müşahidə edilmişdir. Belə ki, İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlilikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artmışdır. Xüsusən də Birləşmiş Ərəb Əmirliliklərinin, Səudiyyə Ərəbistanının, Qətərin vətəndaşlarının sayı-

nun artması ölkəmizdə turistin səfər dövründə turizm məqsəd ilə çəkdiyi xərcin artmasına təsir göstərmişdir.

2019-cu ildə isə ölkəmizə Türkmenistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz) kimi ölkələrdən gələnlərin sayıda artm olmuşdur. Körfəz ölkələrinəndən gələnlərin sayı isə 2018-ci illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olmuşdur. Yəni 2017-ci ildən sonrakı müddətdə ölkəmizə gələn turistlər say baxımdan artsa da onların səfər dövründə turizm məqsədi ilə çəkdiyi xərcləri azalmışdır. Bunun bir səbəbi da ölkəmizə gələn turistlərin içərisində azgəlirlər ölkələrin vətəndaşlarının sayıının artması ilə bağlı olmuşdur. Əslində qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi kartlar vasitəsilə Azərbaycanda aparılan əməliyyatların məbləğinin 2018-ci ilə nəzərən 2019-cu ildə 1,7 faiz azalması qeyd edilən məsələ ilə bağlı ola bilər.



Şəkil 5. Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi kartlar vasitəsilə aparılan əməliyyatların cəmi, milyon AZN

Nəzərə alaqlı ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya 2018-ci illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlməşdir. Gələnlərin sayıının artlığı halda onların kart vasitəsi ilə apardıqları əməliyyatların azalması yuxarıda qeyd edilən qənaəti gücləndirir. Yəni Azərbaycana inkişaf etmiş, ödəmə qabiliyyətliliyi yüksək olduğu ölkələrdən gələn turistlərin sayıının artılması ən aktual məsələlərdən biridir. Nəzərə alınmalıdır ki, Azərbaycan turizm üçün əlverişli potensialı olan ölkələrlə əhatə olunmuşdur. Bunun üçün Azərbaycanda turizm sektorunun rəqabət qabiliyyətinin artırılması, birbaşa təyyarə reyslərinin açılması, keyfiyyətin artırılması, göstərilən xidmətlərin sayıının artırılması və s. məsələlər mütləq həllini tapmalıdır.

Nəticə

Yekun olaraq qeyd edək ki, 2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci ilə nisbətən 9,9 faiz artsa da, turizm gəlirlərində 32 faizlik azalma qeyd edilmişdir. Həmçinin 2019-cu ildə ölkəmizə gələn turistin səfər

dövründə turizm məqsədi ilə çəkdiyi xərc 38 faiz azalaraq 1011 ABŞ dollardan 626 ABŞ dollarına enmişdir. Bu işə Azərbaycana inkişaf etmiş, ədəmə qabiliyyətliliyi yüksək olduğu ölkələrdən gələn turistlərin sayının azaldığını göstərir.

Rəsmi statistikaya görə, 2019-cu ildə Azərbaycana gələn turistlərin 2/3-dən çoxu 3 ölkənin- Rusiya, Gürcüstan və Türkiyənin payına düşmüşdür. Postpandemiya dövründə turizmin inkişafı ilə bağlı tədbirlər həyata keçirilərkən inkişaf etmiş ölkələrdən gələn turistlərin sayının artırılması hədəf-lənməlidir.

Mərkəzi Bankı və Dövlət Statistika Komitəsi turizm xidmətlərinin ixracı açıqladıqları rəqəmlərdəki fərqlilikləri aradan qaldırmaq üçün hesablaşma metodologiyaların qarşılıqlı müzakirə əsasında təkmilləşdirşələr məq-sədəuyğun olar.

Ədəbiyyat

1. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi". /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 sayılı Fərmanı ilə təsdiq edilmişdir/- <http://e-qanun.az/framework/34254>
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanda turizm Statistik məcmuə 2020. Bakı 2020, 96 s.
3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Gəlmə və getmə turizmi. Bakı 2016, 43 s.
4. International Monetary Fund. Balance of Payments and International Investment Position Manual. Sixth Edition (BPM6). <https://www.imf.org/external/pubs/ft/bop/2007/pdf/bpm6.pdf>
5. Azərbaycan Respublikasının tədiyyə balansı. <https://www.cbar.az/page-43/external-sector-statistics>
6. <https://uploads.cbar.az/assets/4d1c618e0edb0246f458d9421.pdf>
7. <https://www.stat.gov.az/news/index.php?id=3483>
8. <https://president.az/documents>
9. https://www.stat.gov.az/special_version/news/index.php?id=4786